

Bakı neftlərindən qatlaşdırılmış transmissiya yağılarının alınması

V.M. Abbasov, k.e.d.,

S.E. Abdullayev, t.ü.f.d.,

R.Z. Həsənova, t.e.d.,

S.B. Loğmanova, t.ü.f.d.,

Y.H. Yusifov, k.e.n.

Neft-Kimya Prosesləri İnstitutu

e-mail: lab.21@mail.ru

Получение загущенных трансмиссионных масел из бакинских нефтей

B.M. Abbasov, d.x.n., C.Ə. Abdullaev, d.f.t.n., R.Ə. Gəsanova, d.t.n., C.B. Ləğmanova, d.f.t.n., Y.U. Yusifov, k.x.n.
İnstitut neftkimiyyet prosesləri

Ключевые слова: трансмиссионные масла, присадка, пакет присадок, базовое масло.

Трансмиссионные масла составляют около 5 % от общего выпуска смазочных масел. Эти масла обеспечивают смазку цилиндрических, спирально-конических и гипоидных передач, к отдельной группе относятся масла для гидросистем автомобилей. Приведены результаты исследований по получению загущенных трансмиссионных масел из масляных компонентов бакинских нефтей с применением вязкостных присадок японского производства (Aclube-V 4000, Aclube-V 5040 по LOT NO DE 6120452). Для загущения в качестве основы использовали базовое масло из Балаканской нефти (I), из смеси нефтей (II), а также смесь I и II компонентов 2.5–5.0 % вышеуказанных присадок. Применением базовых масляных основ из бакинских нефтей и вязкостных присадок можно получать загущенные трансмиссионные масла, по физико-химическим свойствам не уступающие зарубежным аналогам.

Obtaining thickened transmission oils from Baku petroleum

V.M. Abbasov, Dr. in Ch.Sc., S.E. Abdullaev, Ph.Dr. in Tech.Sc., R.Z. Hasanova, Dr. in Tech.Sc., S.B. Loghmanova, Ph.Dr. in Tech.Sc., Y.H. Yusifov, Cand. in Ch.Sc.
Institute of Petrochemical Processes

Keywords: transmission oils, additive, additive package, base oil.

Transmission oils comprise 5 % of total lubricating oils output. They provide lubrication of cylindrical, spiral-conical and hypoid gears; a separate group includes cars' hydraulic system oils.

The paper deals with the results of investigation on obtaining thickened transmission oils from Baku petroleum using viscous Japanese additives (Aclube V-4000, Aclube-V 5040 LOT NO DE 6120452). For thickening, as a base were used base oil from Balakhan oil (I), from oil mixtures (II), as well as mixture of I and II components in the ratio of 80:20 (III) adding 2.5–5.0 % of above-mentioned additives to the base oils. Applying base oils from Baku petroleum and viscous additives enables to obtain thickened transmission oils, which exceed foreign analogues by physical-chemical properties.

Açar sözlər: transmissiya yağıları, aşqar, aşqarlar paketi, baza yağı.

Sürtkü yağılarının ümumi istehsalının 5 %-ə qədərini transmissiya yağıları təşkil edir. Silindr və spiral-konik ötürülmələrin yağılanması təmin edən bu yağılar 100 °C-də orta kinematik özlülükünə görə altı sinfə (6, 9, 12, 18, 34 və 43), istismar xassələrinə görə isə beş qrupa ayılır (TM-1–TM-5).

Transmissiya yağıının özlülük-temperatur əyrisinin az mailli olması üçün özlülük aşqarları yüksək mexaniki və termik stabililiyə malik olmalıdır. Molekul kütlesi 3000–5000 arasında olan aşqarlar əsasında yaradılan transmissiya yağıları kifayət qədər stabilidir. Yağı 10 % -ə qədər (veyilmə əleyhinə və siyirlməyə qarşı (J3 309/2), korroziya inhibitoru, depressiya və köpük əleyhinə) aşqarlar əlavə olunur [1–3]. Bütün fəsillər üçün nəzərdə tutulan transmissiya yağıları ikili nömrə ilə cəsidlənir: yəni SAE 80W-140, 80W mənfi 26 °C-də özlülükün 150 Pa-s olduğunu, 140 isə 100 °C-də özlülükün 43 mm²/s-ni keçmədiyini göstərir.

Məlum olduğu kimi, 100 °C-də özlülüyü 4–6 mm²/s və yüksək özlülük indeksli (Öl) baza yağılarını MACK, DΦ-11 və depressor (0.3–0.5 % PIMA Δ) aşqarları ilə qarışdırmaqla bütün fəsillərdə istifadə edilən TM 5-12B və TM 2-6 markalı universal yağılar emal olunmuşdur.

ABŞ-da avtomobilər üçün qış SAE 75W, 80W, 85W və onların əsasında bütün fəsillər üçün MIL-L-2105D təsnifatına əsasən 75W-90, 80W-140, 85W-250 yanacağa qənaət edən universal transmissiya yağıları istehsal olunur. Bu yağılar 100 °C-də yüksək özlülükə malikdir, onların tərkibinə mexaniki və termik destruksiya qarşı yüksək davamlıqə malik Lubrizol-3950

Yağların xassələri	Özlülük sıfırı					
	75W	80W	85W	90	140	250
Kinematik özlülük, 100 °C-də, mm ² /s:						
minimal	4.1	7.0	11.0	13.5	24.0	41.0
maksimal	-	-	-	24	41	-
150 Pa-s özlülükde maksimal temperatur, °C	- 40	- 26	- 12	-	-	-
Hərəkət qabiliyyətinin itirilmə temperaturu, °C, yuxarı olmamalı	- 45	- 35	- 20	-	-	-

aşqarlar paketi əlavə olunur [2–6].

Hazırda dünyada geniş istifadə edilən ABŞ-da işlənib hazırlanmış SAE J306 özlülük təsnifatının normativləri və indeksasiya sistemi cədvəl 1-də verilmişdir [7, 8].

"W" (winter – qış) hərfi qeyd olunan yağılar ilin soyuq, olunmayanlar isə isti fəsillərdə istifadə üçün nəzərdə tutulur.

İstismar təcrübəsində ayrı-ayrı fəsillər üçün olan transmissiya yağıları elverişli və iqtisadi cəhətdən sərfəli deyil. Avtomobilərin qutu və körpülərində onların işləmə müddəti çox olsa da, fəsillə əlaqədar olaraq yağıın dəyişdirilməsi zamanı məhsul öz işləmə müddətini başa vurmayı olur. Buna görə də əsasən qatlaşdırılmış (bütün fəsillər üçün) yağılardan istifadə edilir. Bu cür məhsul qış və yay üçün olan yağıın xüsusiyyətlərini daşıyır. Onun cəsidlənməsi indeksdə özünü eks etdirir və defisilə yazılır (75W-90, 85W-250 və s.).

Amerika Neft İnstitutu (API) tərəfindən işlənmiş təsnifatda istismar xassələrinə görə transmissiya yağıları kompleks şəkildə göstərilmişdir. Təsnifat GOCT-dan indeksin əvvəlində yazılın baş hərflərə görə fərqlənir (cədvəl 2).

Bu və ya başqa növ transmissiya yağılarının seçiləmisi avtomobilin istismar təlimatına əsasən həyata keçirilir.

Yağlar üçün 100 °C-də minimal özlülükdən başqa, əlavə olaraq, soyuq şəraitdə hərəkət qabiliyyətinin temperatur hüdudu verilir.

API təsnifatına əsasən aşağıdakı kateqoriyalı yağılar aqreqatı sıradan çıxarırlar, daha yüksək kateqoriyalı yağıların istifadəsi isə iqtisadi cəhətdən əlverişsizdir. Bütün fəsillər üçün nəzərdə tutulan 75W-90, 80W-90 və 85W-90 yağıların istifadə edilməsi daha səmərəlidir, 85W-90 yağının isə soyuq iqlimdə də istifadəsi mümkünəzdir [4–8].

Ekstremal yüklenmə şəraitində transmissiya yağıları qızaraq özlülükleri aşağı düşür, bu şəraitdə yüksək keyfiyyətli yağılar qayınaq yüklenməsinə P_c saxlayır, bu göstəriciyə görə GL-3 (TM-3) yağı üçün $P_c = 2760$ N minimal göstəricisi kimi təyin edilmişdir, 15W-40 yağıları üçün də bu göstərici təxminən belə olur. GL-4 (TM-4) qrup yağıları üçün $P_c = 3000$ N, GL-5 (TM-5) üçün $P_c = 3280$ N olur. 85W-90 yağı üçün yüksəklik 2607–4635 N intervalında (orta qiyməti 3827 N). 75W-90 yağı nümunələri üçün isə 3685–5204 N arasındadır [7–9].

Transmissiya yağılarının özlülük-temperatur xassələri həm aşağı (dinamik özlülük), həm də yuxarı temperaturlarda (kinematik özlülük) təyin edilir.

Qeyd olunanları nəzərə alaraq, məqalədə Bakı neftlərinin yağı komponentlərindən alınmış

Cədvəl 2


Transmissiya yağılarının istismar xassələri				GOCT-a uyğunluğu
API qrupu	Tip	Tətbiqi		
GL-1	Aşqarsız mineral yağı	-		TM-1
GL-2	Tərkibində yağı məhsulları var	Vintli ötürülmədə, sonaya avadanlığında		TM-2
GL-3	Tərkibində siyirlmə əleyhinə aşqarlar var	Əl ilə ötürülmənən dayışması qutusunda (KPII), spiral-konus ötürülmədə (ötürümanın dayışması qutus və yüksək avtomobilin arxa körpüləri)		TM-3
GL-4	Tərkibində siyirlmə, yeyilmə əleyhinə və b. aşqarlar var	Ötürümanın dayışması qutus (KPII), spiral-konus ötürülmədə		TM-4
GL-5	Tərkibində siyirlmə, yeyilmə əleyhinə və b. aşqarlar var	Hipoid və başqa tip ötürümlər (ötürümanın dayışması qutusunda və minik avtomobilin arxası körpülərində)		TM-5

67

Cədvəl 3

Aşqarlar	Sıxılıq, 15 °C-də, kg/m ³	Kinematik özlülük, 100 °C-də, mm ² /s	Turşu ədədi, mEq KOH/q
Aclube V-4000	911.0	824.0	0.02
Aclube V-5040	897.9	988.0	0.02

Qeyd: H_{α} – aromatik strukturlarda hidrogenin payı; H_{β} – CH₂, CH₃ və CH α -vəziyyətində aromatik nüvəyə görə hidrogenin payı; H_{naft} , H_{paraf} – naften və parafin strukturlarında hidrogenin payı; H_{γ} – axırdağı CH₂ qruplarında hidrogenin payı; f_i – aromatiklik dərəcəsi; I – izoparafin indeksi.



Yaponiya istehsalı Aclube V-4000 (a) və İngiltərə istehsalı (b) aşqarların NMR spektrleri

və Yaponiya istehsalı olan aşqarlarla (Aclube V-4000, V-5040 LOT NO-DE 6120452 üzrə) qatilaşdırılmış transmissiya yağlarının tədqiqat nəticələri cədvəl 3-də verilmişdir.

Şəkil a-da Yaponiya istehsalı olan Aclube

V-4000 özlülük aşqarının NMR üsulu ilə təyin edilmiş quruluşu göstərilib.

Şəkil b-də müqayisə üçün əvvəller istifadə edilmiş İngiltərə istehsalı olan özlülük aşqarının spektri göstərilib [10]. Spektrdən göründüyü

Cədvəl 5

Nömrələr	Aşqarın məsələsi C, %	Kinematik özlülük, mm ² /s		Öl 100 °C	ρ_4^{20} , kg/m ³	Donma temperatura, °C	$\frac{\text{Öl}-\text{Öl}}{\text{C}}$	Qatilaşdırma qabiliyyəti, Q
		100 °C	40 °C					
I Baza yağı	-	7.8	69.87	67.2	874.0	-28		-
II Baza yağı	-	16.06	238.81	56.5	900.0	-10		-
III Baza yağı (I+II – 80:20)	-	8.60	85.11	60.8	906.8	-22		-
I+Aclube V-4000	5.0	17.46	161.5	117.9	905.0	-30	10.40	0.975
I+Aclube V-4000	2.5	12.30	115.7	96.3	905.6	-36 ($v_{10} = 9000 \text{ mm}^2/\text{s}$)	11.64	0.921
I+Aclube V-5040	4.8	18.65	163.9	128.0	905.0	-28	12.66	1.01
I+Aclube V-5040	2.4	12.77	116.3	102.0	905.6	-32	14.50	0.972
III+Aclube V-4000	2.5	10.89	102.0	89.4	905.4	-28	11.44	1.27
I+İngiltərə polimeri [10]	5.0	12.38	122.4	90.4	905.0	-28	5.00	0.85

Cədvəl 4

Yağ nömrələri	H_{α}	H_{β}	H_{naft}	H_{paraf}	H_{γ}	f_i	I
İngiltərə	1.2	2.5	9.9	60.1	26.3	-0.05	0.29
Yaponiya	1.1	1.8	11.4	56.5	29.2	0.03	0.34

Cədvəl 6

Göstəricilər	TCN-15K GOST 23652-79	Castrol Hypoy LS-90	Mobilube 1AD	Mobilube RAVENOL	Tərkibət nümunələri		№ 306 2.4 % Aclube V-4000	№ 272.5 % Aclube V-5040
					SAE üzrə	API üzrə		
Özlülük testimisi:			80W-90	GL-4, GL-5	80W-90	GL-5	75W-90	80W-90
SAE üzrə	90	90	80W-90	GL-4, GL-5	-	-	-	-
API üzrə	GL-3	GL-5						
Kinematik özlülük, mm ² /s:								
40 °C-də								
100 °C-də	182.2	140.5	118.5	136	115.7	116.3	112.7	116.5
Özlülük indeksi								
100 °C-də	≤16	17.2	14.1	13.4	14.5	12.3	12.7	17.4
Özlülük indeksi								
90	90	101	97	109	105	102	102	117.9
Temperatur, °C: donma								
alışma	-25	-24	-33	-33	-36	-32	-30	-30
Sıxılıq, 20 °C-də, kg/m ³	185	226	242	202	210	210	210	210
	910	892	879	900 (15 °C-də)	905.6	905.6	905.6	905

kimi, hər iki aşqar karbohidrogen (KH) xüsusiyyətidir. Yaponiya istehsalı olan aşqarın KH-ləri daha çox şaxələnib (izoparafin indeksi I – 034 029-a qarşı).

Cədvəl 4-də özlülük aşqarlarının struktur-grup parametrləri (NMR-spektroskopiya, "Bruker" şirkətinin aparıcı) verilmişdir.

Qatilaşdırma üçün əsas kimi Balaxanı nefti (I) və neftlərin qarşılarından (II) alınmış baza yağları, həmçinin I və II komponentlərin 80:20 nisbətində qarşılarından (III) istifadə edilmişdir (cədvəl 5). Baza komponentlərinə 2.5–5.0 % yuxarıda adı çəkilən aşqarlar əlavə edilib.

Cədvəl 5-də Yaponiya istehsalı olan Aclube aşqarı ilə Bakı neftlərində alınmış qatilaşdırılmış yağların keyfiyyət göstəriciləri verilmişdir.

Yaponiya istehsalı olan aşqarın qatilaşdırma qabiliyyəti əvvəller istifadə etdiyimiz İngiltərə istehsalı olan aşqarla müqayisədə daha yüksəkdir. Nümunələr yaxşı özlülük-temperatur xassələrinə malikdir, kinematik özlülük 100 °C-də 10.89–18.65 mm²/s hüdududadır, ÖL 89.4–128.0-dir, özlülük aşqarının sərfində aslı olaraq müxtəlif özlülükli yağlar almaq mümkündür. Aparılan tədqiqatlar göstərmmişdir ki, kinematik özlülüyü 100 °C-də 12.38 mm²/s, ÖL 90.4 (ASTM D 2596 üzrə, 20 °C-də, 1 saat) olan yağ nümunəsinin sürkü xassələri qənaətbəxşdir kritik yüklenmədə $P_c = 980 \text{ N}$ yeyilmə ləkəsinin diametri $d = 0.4 \text{ mm}$ -dir, bu göstərici GOCT 9490–75 tələblərinə öðür.

Xaricdə istehsal olunmuş oxşar qatilaşdırılmış transmissiya yağları özlülüklerinə görə SAE 80W-90, 75W-90 sinfinə aiddir, istismar xassələrinə görə API üzrə GL-3, -5 kimi təsnifləşdirilir, kinematik özlülüyü 100 °C-də 13.4–14.5 mm²/s-dir, ÖL – 97–109, donma temperaturu mənfi 30–33 °C-dir (cədvəl 5).

Bakı netlərindən alınmış M-8 baza yağı əsasında GOCT 17479.2–2015 üzrə 12–18; SAE üzrə 75W-90, 8075W-90; API üzrə – GL-1–GL-5 özlülük sinflarına aid qatilaşdırılmış transmissiya yağları işlənib hazırlanmışdır (cədvəl 6) [11–15].

Cədvəl 6-də Bakı neftlərindən alınmış M-8 baza yağı nümunələrinin xaricdə istehsal olunmuş oxşar qatilaşdırılmış transmissiya yağları ilə müqayisəsi verilmişdir.

Bələliklə, Bakı neftlərindən alınmış baza əsasları və özlülük aşqarlarının tətbiqi nəticəsində fiziki-kimyəvi xassələrinə görə xarici oxşar

lərindən geri qalmayan qatılışdırılmış transmisiya yağlarının alınması mümkünür. Bundan sonra tərkibində aşqar paketi olan transmissiya

yağlarının API təsnifatına görə hansı sınfə aid olmasını müəyyən etmək məqsədilə onların istismar xassələri təyin ediləcək.

Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduunun maliyyə dəstəyi ilə yerinə yetirilmişdir – Qrant № EIF-KETPL-2-2015-1(25)-56/26/4.

Ədəbiyyat siyahısı

1. Kaplan S.Z., Radzevenchuk I.F. Вязкостные присадки и загущенные масла. – Л.: Химия, 1982, 136 с.
2. Vipper A.B., Kozhekin A.V., Elagin D.I., Gaysner D.A. Зарубежные синтетические моторные масла для наземной техники // Химия и технология топлив и масел, 1978, № 4, 51 с.
3. Gureev A.A. Топлива, смазочные материалы и жидкости для эксплуатации автомобилей и тракторов северных районов / под ред. А.А. Гуреева. – М.: Химия, 1976, 180 с.
4. Zagorodniy N.G., Zaskal'ko P.P., Korol'kov Yu.P. et.al. Классификация трансмиссионных масел как первый этап их унификации // Химия и технология топлив и масел, 1979, № 11, 19 с.
5. Shekhter Yu.N., Shkolnikov V.M., Bogdanov T.I. et.al. Рабоче-консервационные смазочные масла. – М.: Химия, 1979, 256 с.
6. Sokolov V.V., Bunakov B.M., Vivanov V.V. et.al. Горюче-смазочные материалы для автомобилей. – М.: НИИНавтопром, 1978, 76 с.
7. Журнал "За рулём" 2003 г. <http://www.rostokino-lada.ru/ru/156000/400/50/index.htm>
8. <http://www.toyota-club.nm.ru>
9. <http://www.xumuk.ru/encyklopedia/1551.html>
10. Abbasov V.M., Guliyev I.S., Aliev B.M., Abdullaev S.E., Abdullaev E.Sh., Samedova F.I., Gasanova R.Z., Logmanova S.B. Влияние химического состава смазочных базовых масел на их противокислотительные свойства // Нефтегазовые технологии и аналитика, 2017, № 5, с. 51-54.
11. <http://www.ravenol.su/product/131-getriebeoel-epx-sae-80w-90-gl-5>
12. <https://www.ravenol.su/product/140-motogear-sae-80w-90-gl-4>
13. http://www.aksioma55.narod.ru/rosneft/rosneft_gear.html
14. http://ig.ua/ru/spravochnaya_informatsiya/klassifikatsiya_transformatornykh_masel.html
15. <http://bigteh.ru/product/transmissionnoe-maslo-castrol-hypoy-ls-90/>

References

1. Kaplan S.Z., Radzevenchuk I.F. Vyazkostnye prisadki i zugushchennye masla. – L.: Khimia, 1982, 136 p.
2. Vipper A.B., Kozhekin A.V., Elagin D.I., Gaysner D.A. Zarubezhnye sinteticheskie motornye masla dlya nazemnoy tekhniki // Khimia i tekhnologiya topliv i masel, 1978, No.4, 51 p.
3. Gureev A.A. Topliva, smazochnye materialy i zhidkosti dla ekspluatatsii avtomobiley i traktorov severnykh rayonov / pod red. A.A. Gureeva. – M.: Khimia, 1976, p. 180.
4. Zagorodniy N.G., Zaskal'ko P.P., Korol'kov Yu.P. et.al. Klassifikatsiya transmisionnykh masel kak perviy etap ikx unifikacii // Khimia i tekhnologiya topliv i masel, 1979, No.11, p. 19.
5. Shekhter Yu.N., Shkolnikov V.M., Bogdanov T.I. et.al. Raboche-konservatsionnye smazochnye masla. – M.: Khimia, 1979, 256 p.
6. Sokolov V.V., Bunakov B.M., Vivanov V.V. et.al. Goryuche-smazochnye materialy dla avtomobiley. – M.: NIINavtoprom, 1978, 76 p.
7. Zhurnal "Za rul'em" 2003. <http://www.rostokino-lada.ru/ru/156000/400/50/index.htm>
8. <http://www.toyota-club.nm.ru>
9. <http://www.xumuk.ru/encyklopedia/1551.html>
10. Abbasov V.M., Guliyev I.S., Aliev B.M., Abdullaev S.E., Abdullaev E.Sh., Samedova F.I., Gasanova R.Z., Logmanova S.B. Vliyanie khimicheskogo sostava smazochnykh bazovykh masel na ikh protivookislitel'nye svoistva // Neftegazovye tekhnologii i analitika, 2017, No. 5, pp. 51-54.
11. <http://www.ravenol.su/product/131-getriebeoel-epx-sae-80w-90-gl-5>
12. <https://www.ravenol.su/product/140-motogear-sae-80w-90-gl-4>
13. http://www.aksioma55.narod.ru/rosneft/rosneft_gear.html
14. http://ig.ua/ru/spravochnaya_informatsiya/klassifikatsiya_transformatornykh_masel.html
15. <http://bigteh.ru/product/transmissionnoe-maslo-castrol-hypoy-ls-90/>